

Nizami sözündən incilər


Nizami Gəncəvinin "Xəmsə"si dünyaya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. "Xəmsə"yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. "Nizami Gəncəvi İli" qüdrətli söz ustasının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

"Nizami sözündən incilər"də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

*Nəhəng vuruşuna dəniz də azdır,
Xırda balıqların yeri dayazdır.*

("Xosrov və Şirin")

Nəhəng vuruşuna dəniz də azdır...



*Dərdə döz, incitmə heç də özgəni,
Ellər qəm çəkincə dərd alsın səni.*

("Leyli və Məcnun")

*Əzəldən sevdiiyəm əməkdir, işdir,
Hər ağac bir bağdan gətirilmişdir.*

("Yeddi gözəl")

*İnsanı süst edən boş-boş yatmaqdan
Nolaydı, gözünü açaydı insan.*

("İskəndərnamə" – "İqbalnamə")

*Bərk ayaqda səmimi,
ürəyi təmiz yoldaş
Nə ayağından çəkər,
nə səndən qaçırır baş.*

("Sirlər xəzinəsi")